

№ 20 (9187) 29 YANVAR 2023-cü il BAZAR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

◆ Misir Prezidenti Əbdülfettah Əs-Sisinin Azərbaycana səfəri



Rəsmi qarşılıqlı




Geniş tərkibdə görüş




Mətbuata bəyanat



Təkbətək görüş



Sənədlərin imzalanması



Ali qonağın şərəfinə



“Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir”



Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsrafil Həsənəvəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığında osnasında Prezident İsrafil Həsənəvəz Azərbaycan Respublikasının Tehranadakı səfirliyinə qarşı törədilmiş terror aktını qızdırığını bildirib.

İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların təzliklə şəfa tapmasına dileyib.

Prezident İlham Əliyev başsağlığını görətəşkükünü bildirib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının olıyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çəvik hərəkətləri ilə onu tərk-silə etdiyini vurgula-

Prezidentin Mətbuat Xidməti

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehranadakı səfirliyinə qarşı törədilmiş qanlı terror aktını şiddətlə qızadı



Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığında osnasında Prezident Seyid İbrahim Rəsi Azərbaycan Respublikasının Tehranadakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə, mərhumun ailəsinə başsağlığını ifadə etib və yaralananların təzliklə şəfa tapmasına arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehranadakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qızadı.

Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev terroru tərk-silə olunmasadı, səfirliyin digər əməkdaşlarını və onların səfirliyinə binasının mənzillər bölməsində yaşayışlarını də hədəfə alacağının istisna edilmədiyini diqqəto catdırıb.

Azərbaycan Prezidenti İsrailde tərədilən terror aktı ilə əlaqədar Prezident İsrafil Həsənəvəz və hələk olanların ailələrinə başsağlığı verib, yaralananların təzliklə şəfa tapmasını arzulayıb.

İsrail Prezidenti başsağlığını görətəşkükini başçısına minnətdərliyim ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən oziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və tozahürlərini pisləyir.

Prezidentin Mətbuat Xidməti

İranın terroru dünya gündəmində

Azərbaycanın Tehranadakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı tətbiq xarici seymanın bir çox paylaşımalar edilib. Səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq toşkilatlarının rəsmiləri, xarici işlər nazirləri, səfirler, XİN təmsilciliyi, siyasetçilər və jurnalistlər tərəfindən qətiyyətə pislənilib və qəbul edilmiş hesab olunub. Tətbiqdə, həmçinin terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib. AZƏRTAC tətbiqdəki paylaşımıları təqdim edir.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri

Azərbaycanla Misir arasında gələcək Rəsmi qarşılıanma



Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılıanma mərasimi olub.

AZERTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalgalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarşılıq dəstəsi düzənləndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşılığı.

Fəxri qarşılıq dəstəsinin rəisi Misir Prezidentini rapport etdi.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarşılıq dəstəsinin qarşısından keçdi.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himmləri səsləndirdildi.

Azərbaycan nümayəndo heyəti Misir Prezidenti, Misir nümayəndo heyəti isə Azərbaycan Prezidenti toqdim olundu.

Fəxri qarşılıq dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyev və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkildi.

Təkbətək görüş



Yanvarın 28-də rəsmi qarşılıanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə təkbətək görüşü olub.

AZERTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Geniş tərkibdə görüş



Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü olub.

AZERTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hərəkətli cənab Prezident, hərəkətli qonaqlar, bir da sizi səmimiyyətlə salamlayıram.

Səfərinizə çox böyük şəhərliyi veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişaf üçün çox mühüm addım olacaqdır. Biz indicə tokbətək görüşümüzde bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözel imkanlar var. Əminəm, əldə olunanız razılaşmaları biz səfərdən sonra icra edəcəyik.

Dünen Azərbaycan iş adamları ilə cənab Prezidentin görüşü olmuşdur. Mənəndə olan məlumatə görə, görüşün çox gözel nüticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələrini də müyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmaya qoymuluşu, həm təcarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq.

Əlbəttə ki, siyasi əlaqələrinin gücləndirilməsi məsələləri də diqqətdən yoxmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik.

Əminəm ki, Prezident cənab Sisi Azərbaycana səfəri özünü bürüze verən qarşılıqlı anlaysı, istor siyasi, istor iqtisadi, istor digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi

♦ ♦ ♦
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi dedi:

- Möhtəşəm cənab Prezident, ilk növbədə səmimi qəbulu və qonaqpərvərliyə görə, dündəndən gördütüm bi qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümüz bildirmək və eyni zamanda dünən Azərbaycan sofiiliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəiyim.

Cənab Prezident, görüşünüz zamanı bütün sahələrdə özünü bürüze verən qarşılıqlı anlaysı, istor siyasi, istor iqtisadi, istor digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi

fi qarşılıqlı isteklər və mövcud olan siyasi idarəyə osaslanaraq daha da dərinləşcəcək.

Eyni zamanda cənab Prezident, Sizinlə razılaşdırıq ki, istor Azərbaycan investorları, istor so da misirli investorlar üçün ölkələrimizdə əsənləşdiricili tədbirlər görülsün və onlara kömək göstərilsin. Əsəson də əcəzəliş sahəsində müstərek müəssisələrin və müstərek investisiyaların yaradılması da bizim aramızda olda olunan razılışmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın elhitiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb, bize təqdim olundan sonra biz bu istiqamətdə öz işlərimizi görəcəyik.

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bondını rəhbər tutaraq **qərara alır**:

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779; 2016, № 1, maddə 21, № 2 (I kitab), maddə 206, № 6, maddə 972; 2017, № 3, maddə 340; 2019, № 5, maddə 802; 2021, № 10, maddə 1091; 2022, № 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 7.4-cü maddə əlavə edilsin:

"7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarları osaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməlidir".

2. 8.3-cü maddəyə "müəyyən edilməsi" sözündən sonra "bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla" sözleri əlavə edilsin.

3. 10.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"10.2. Beyannamənin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bayan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zorurəti ilə əlaqədar olaraq təsdiq edilməkdə, bəyannaməci malların buraxılışının həyata

keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır".

4. 11.2-ci maddənin birinci cümləsinə "yazılı" sözündən sonra ", o cümlədən elektron" sözləri və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Buraxılış həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsindən dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan on gec 24 saat müddətində bayannaməcəyi təqdim edilməlidir".

5. Aşağıdakı məzmunda 12.4-cü maddə əlavə edilsin:

"12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının töbükinqə dair qaydalar müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur".

6. 13.6-ci maddənin üçüncü cümləsinə "yazılı surətdə" sözündən sonra ", o cümlədən elektron formada" sözləri əlavə edilsin.

7. 18.3-cü maddəyə "yazılı" sözündən sonra ", o cümlədən elektron" sözləri əlavə edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 27 dekabr 2022-ci il

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanununun tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bondlarını rəhbər tutaraq, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanunun qüvvəye minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alram**:

1. Müəyyən edilsin ki:

1.1. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurum) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetini Azərbay-

can Respublikasının Prezidenti ilə razlaşdırmaqla həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

2.1. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının töbükinqə dair qaydalar üç müddətindən sonra "12.4-cü" sözləri əlavə edilsin;

3.1. 3.1-ci bəndə "Qanunun" sözündən sonra "12.4-cü", sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin:

"3.1-2. həmin Qanunun 12.4-cü maddəsindən nəzərdə tutulmuş orqanın (qurum) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetini Azərbay-

can Respublikasının Prezidenti ilə razlaşdırmaqla təsdiq etsin;

2.2. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunun 12.4-cü maddəsindən nəzərdə tutulmuş orqanın (qurum) səlahiyyətlərini Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanunundan irolı golon digər məsələlər həll etsin;

3. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunun 12.4-cü maddəsindən nəzərdə tutulmuş orqanın (qurum) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti 2013-cü il 4 iyul tarixli 936 nömrəli

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 27 yanvar 2023-cü il

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bondını rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2223, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 37

Milli Məclisin Sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfərə gedib

Yanvarın 28-də Milli Məclisin Sədri Sahibə Qafarovun başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgūzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatə görə, Əlcəzair şəhərinin Houari Boumediene hava limanında nümayəndə heyətini Əlcəzair Milli Xalq Assambleyasının Sədri İbrahim Bouğali, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev və səfirliliyin əməkdaşları qarşıladılar.

Səfər çərvিসində Milli Məclisin Sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

"Azərbaycan"



Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının vətəndaş qəbulu
mərkəzində 2023-cü ilin fevral ayında
vətəndaşların qəbulu
CƏDVƏLİ

<i>Qəbulu aparən şəxs</i>	<i>Qəbul günü</i>
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Ələsgərov Fuad Murtuz oğlu	1, 15
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasimov Azər Məhəmməd oğlu	2
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu	3, 10, 24
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyaset və sənaye məsələləri şöbəsinin müdürü Əmirov Natiq Ərziman oğlu	3
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Əliyeva Fərəh Şirməmməd qızı	6
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdürü Həsənov Kərəm Əvəz oğlu	7
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdürü Nağıdəliyev Zeynal Səfor oğlu	8
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyaseti və idman məsələləri şöbəsinin müdürü Məmmədəliyev Yusuf Ülfət oğlu	9
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdürü Əliyev Məhərrəm Abış oğlu	10
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü Mövsümov Şahmar Arif oğlu	13
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hacıyev Hikmət Fərhad oğlu	14
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdürü İsmayılov Süleyman Abbas oğlu	16
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyaseti şöbəsinin müdürü Kərimov Gündüz Hacı oğlu	17
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru	20
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi	21
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadır məsələləri şöbəsinin müdürü Məcidov Tələt Tahir oğlu	22
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdürü Vəliyev Ədalət Məqsəd oğlu	23
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıł, Qubadlı və Zəngilan rayonunda xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu	24
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Hüseynov Emin Zəmin oğlu	27
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Kərimov Aydın Zöhrab oğlu	28
* * *	
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Usubov Ramil İdris oğlu	28

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudiralıyev 79

**Unvan: Baki şəhəri, Nərimanov rayonu, Zaur Nudiraliyev, 79
Qəbula yazılış qəbul gününə ən gec 1 iş günü qalmış dayandırılır.
Qəbul saat 14:00-dan başlayır.**

Əlaqə üçün: Çağrı Mərkəzi - 1111

Azərbaycan rəsmi Tehrandan törətdiyi terrora görə cavab gözləyir



İran terrorunun fasist siması

İranın öten ösrən etibarən tarixinə nəzər yetirdikdə diqqətçəkən möqamlardan biri də bu ölkədə dövlət səviyyəsində həyata keçirilən terrorla bağlı coxşayılı hadisələrin olmasına. Xüsusun İran müxtəlif diplomatik korpuslara qarşı terror aktı həyata keçirən dövlət kimi artıq bəyənşələq ictimaiyyətdə belə bir imic qazanıb. Bunu təsdiqləyən çoxlu sayıda faktlar mövcuddur.

İran rejimi tərəfindən ABŞ, Böyük Britaniya soñılıklarını həyata keçirilən hücumlar bunun son yarım esri əhatə edən faktiki tozahürləri sırasında yer alır. Hadisələrin inkişaf axan göstəri ki, İran hələ də bu qəbilden olan fəaliyyətdən el çəkmiş və bunun on son nümunəsi Azərbaycan soñılığından tərəfər edilən terror hücumudur.

Ümumiyyətlə, Azərbaycanın İrandakı soñılığının silahlı hücum hər şəyən öncə bəyənşələq hüququnun pozuntusudur. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-ci il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-ci il Konvensiyası kimi sonndlər bəyənşələq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci madddəsində qeyd edilir ki, "diplomatik nümayəndələrin binalarını istenilən müraciətdən, zərər yetirilməsindən qorumaq, nümayəndələrin rəhatlığını hər cür pozulması hallarının qarşısını almaq üçün onu qəbul edən dövlət bütün müvafiq tədbirləri görümlədir".

Tehranın qeyri-adekvat pozucu hərəkətləri, bəzi yüksəksoñılıqlı şəxslərin döşşəyində xeyli üzəq olan və əslində, dəha çox düşməniliyi bənzəyən siyasi ritorikası son vaxtlar ölkələrimiz arasında gərginliyi xeyli artırırdı.indi iso onlar ritorikadan əməli hərəkətlərə keçiblər və qanlı, əslən törədirlər.

Tarix sübtə edir ki, İran dəfələrlə Azərbaycana qarşı həyata keçirilən toxibratlarda iştirak edib. Məscidləri, dini əqamətgahları tohçır edən, orada donuz saxlayan ermoni-lərlə dəfələrlə işbirliyində ya-xalanınan iranlı qonşularımız Azərbaycana hər zaman zərər vurmağa çalışıblar. Bunu faktlar əsasında da sübuta yetir-

çın şəhərində idik, oradan Zəngilan, Qubadlıya, Horadizo hücumu davam etdirən üçün tanın diviziyamızın bir hissəsini buraya göttirmişdilər. Farslar bu əməliyyatdan xəbor tutdular, bütün bunları kimin təqib etdiyi öyrəndilər. O zaman İranın maraqlı olandan ibarət idi ki, mühərribinən Arazın o tərəfənən keçməməsi və bimizlə oməkdəşlik et-sin və bununa bağlı bizdon zəmanət alınsın. Bu, 1993-cü ilin üzvü Martiros Jamkoçyan bu yaxnlarda Yerablurdakı hərbi məzarlıqda olarkən "Qraparak" qəzeti-ne verdiyi müsahibədə bolğun də bilmərekənən bəzi ifşaçı faktlar açıqlayıb.

O, ermoni-lərin "qəhəroman" adlandırdıqları, tanımış quldur Monte Melkonyanın xüsusi xidmət organları arasında işbirliyi barədə dəməşəq bildirib ki, 1992-ci ilin yazında Monte ile birlərde Xocavənddə azərbaycanlı kəndlərinin "temizlənməsi" ilə möşəq olub.

1958-ci il iyundan 21-də Li-vanın paytaxtı Beyrutda ana-dan olan Martiros Jamkoçyan kicik yaşılarından ermoni terror təşkilatı ASALA-yə qoşulub. 1981-ci il iyundan 9-da İsvəçerin Cenevə şəhərinin mərkəzində Jamkoçyan türk konsulu-lığının hərbi notecisi və öldürülməsi. İran tərəfinin mühərribə zamani Azərbaycan Ordusunun bölmələrinin hərəkətləri ilə bağlı ermoni-lər koşfüyat məlumatları ötməsi de onun Ermoni-təşkilatının işgalçılıq siyasetinə və Qarabağda tör-töküntüsüne hörmət yanaşmasından, ona dəstək göstərməsinə xəbər verir.

Xatırladaq ki, Monte Melkonyan 1993-cü ilin iyundan Ağdam rayonunun Mərzili kəndində qohrəman koşfüyatçı İbad Hüseynli tərəfindən mövhib edilib. Bundan sonra Ermoniştən 3 günük matəm elan olunub və o, Ermoniştən milli qohrəmanı elan edilib.

Burada bir müddət evvel Türkiye mətbuatında dərc edilən yazının da xatırlatmaq yeriñ döş. Belə ki, 2020-ci il yanvarın 6-də İran dövlət televiziyyasında çıxış edən siyasi şərhçi Cəhanbeh İzedi bir neçə gün evvel Bağdadın hava limanına endirilən rakət boruları notecisindən illərən İran İngiləbi Keşikçiləri Qvardiyası ("Sepah") "Qüds" qanadının komandanı, general Qasim Süleymani haqqında dənizşəkən bozı faktları açıqlamışdır.

Rəsmi Tehran iso nə ASALA terroru qruplaşması ilə işbirliyinə, nə də digər ittihamlara münasibət bildirir.

Lakin media da tez-tez yerli azərbaycanlı fləçaların həb-

sindən və Cənubi Azərbay-

canda separatçılığı təsvirdən söz açır.

Göründüyü kimi, normal dövlətlərə öz silahlı qüvvələrinin sıralarında terroru yetişdirmirlər, amma İran rejimi bunu İsləm İngiləbi Keşikçiləri Korpusu (SEPAH) və "Qüds" xüsusi təyinatlıları ilə bağlı həyata keçirir. Normal halda ticarətdən terror dəstək və terrorizmi maliyyələşdirmək üçün istifadə edilir.

Normal dövlətlər qanuni eti-rəzələri güc yolu ilə yatrırm, öz votəndəşlərini və əcnəbiləri qondarla ittihamalı həbsxanaya salır, onlara əsgər vərmiş vo osas azadlıqlara sort mehdudiyyətlər tətbiq etmir. Hənsi ki, İran bunu edir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

İranın anti-Azərbaycan kampaniyasının sonu terror oldu

Terrorcuları müdafiə edən rəsmi Tehran təhlükəsizlik öhdəliyini yerinə yetirmədi

Terrora dəstək verən, terroru dövlətin təhlükəsizliyini öz təhlükəsizliyi hesab edən İranda Azərbaycan soñılıyinin edilən silahlı hücum gözənlənilər deyildi. Bu, İranda Azərbaycan əleyhino uzun müddətdər aparılan anti-Azərbaycan kampaniyasının notecisidir.

Hadisədə bir nəfər, iki nəfər yaralansa da, saxlanılan şəxsin rəhatlığı xain terroru sifarişli olduğunu, arxasında İranın xüsusi xidmet orqanlarının durdugu dəlat edir.

Baş veronlər göstərdi ki, İranda heç bir soñılıyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Rəsmi Tehran Azərbaycan soñılıyinin dəməsi dəqiqətən saxlamayaq Vyananın Konvensiyasından ərolə gələn öhdəliyini yerinə yetirmədiyi və ya yetirmək istəmədiyi səbət etdi. Soñılıyimizdə baş verən hadisənin terror aktı olduğunu açıq-aydın görünür. Bununla belə İran rəsmiləri məsələnin şəxsi zəmində olduğunu deyərək ona başqa istiqamət yənləndirməyə, ört-basdır etməyə cəhd edir, yalan məlumatlar yayır.

Azərbaycan iso İranda hadisəni ciddi, obyektiv araşdırmaq, qısa müddətə sifarişçilərin müyyən edilərək layiqli cəza almalarını qotiyotla tələb edir.

Uydurmalar rəsmi Tehranın beynəlxalq hüquq qarşısında məsuliyyətini azaltır

Milli Məclisin deputati, Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komisyonunda hərəkət edən şəxsi motivdə olduğunu yənləndirməyə, ört-basdır etməyə cəhd edir.

Deputat qeyd edib ki, İran tərəfindən təhlükəsizlik öhdəliyini yerinə yetirmir. Tehran polisi iso məsələni araşdırmaq əvəzinə dəqiqətən tələsik hadisənin şəxsi motivdə olduğunu yənləndirməyə, ört-basdır etməyə cəhd edir.

Milli Məclisin deputati, Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komisyonunda hərəkət edən şəxsi motivdə olduğunu yənləndirməyə, ört-basdır etməyə cəhd edir.

Deputat qeyd edib ki, soñılıyimizdən tələsik hadisənin şəxsi motivdə olduğunu yənləndirməyə, ört-basdır etməyə cəhd edir.

"Məsələ ondadır ki, bu hadisə təkə iki ölkə arasında deyil, bütövlükde regionda baş verən hadisələrin kontekstində çox təhlükələr eskalasiyalı yaranmasına gotirib çıxara bilər. Nəzəre alıma lazımdır ki, Azərbaycanın rəsmi nümayəndəliklərinə qarşı toxibratlıdır. İran tərəfdən məsələnin ciddi aşaşdırılmasını, günahkarların cezalandırılmasını, əsl sifarişçilərin ortaya çıxarılmasını tələb edir.

"İranın Azərbaycan diplomatiq nümayəndəliklərinin qurulmasına qarşılıqlı razılıq olmalıdır. Bu mühüdü, şübhəsiz ki, terror hadisəsi olmalıdır. Bunun arxasında ermoni millətlərinin və ya İrandakı anti-Azərbaycan qüvvələrinin durdugunu gələcək tohquq müyyənolusdır".

Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanın apardığı müsteqil daxili, xarici siyaset xaricdə müyyən dairələrin qış-qanlılığına sobə olur. Bu sobədən əsaslı, dəqiq və montlı izahat tələb edilir.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən toxibratlıdır.

İranın tərəfdən toxibratlıdır. Onun sözlerinə görə, İranın tərəfdən

«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 19 noyabr (Çərşənbə axşamı günü) tarixli 44-cü nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası


AZƏRBAYCAN

ELAN

Mütteqiq hökumətlər müräxəssi [nümayəndəsi] sıfıtlı Bakıya duxul edəcəyim zəminda [daxil olacağım üçün] ümum həllyə elan edirəm ki, Bakı Mütteqiq hökumətlər nəminə ingilis ordusunu tərafından işğal olunacaqdır. Fransa və Amerikanın hökuməti müştərəkə [Amerika Birləşmiş Ştatları] müräxəssilərlə birəbar bəz buraya müvəsəl etdiq [gəldik]. Rusiya Hökumətinin qənaati və etiləfi kamış [tam bir uzlaşma] hasil etdiğindən sonra, Osmanlı Hökuməti də tətili mührəbi qədilə [ataşəs imzalamalıqla] rızasını bayan etmişdir.

Qalib olduğunu sən saat heç bir vaxt xatirizmizdən çıxmayaçaqdır ki, Rusiya avqam [xalqları] və ahali[si] ümumi müharibənin ibtidasında [başlangıçda] Mütteqiq hökumətlər böyük xədəmatda [xidmətlərdə] bulundu. Mütteqiqlər Rusiyada asayış ehədas etmədən [yaradıqların] və Rusiyadan ekşisi kimi milki kobir [böyük mülklərlə] miyanında [arasında] dərhəda eleydi [dəsidiq] mənqevi təmin etməksiz evlərinə övdət etməyəcəklər [qayıtmayacaqlar]. Qafqaziyadıq ittişasat olan [həl-hazırda] davam etməkdədir. Qət'ən [qəti suradə] düşmənlərimiz tərəfindən [n] mövcüb olan [düşmənlərimizdən] sabab olduğunu iştişasat Bakı cəbhəsində təskin etmək [sakitlaşdırmaq] vəzifəsinə em edəcəyim.

Gərk Türkiyədən sonra Almaniyada demokratik əhali hökuməti mövcud deyildir – aqar onlar kəndi məmələtlərindən dişari [xaricdə] başlıqda vəzifələrini tərəfimizdən müvəsəl etdirmiş. Rusiyinin ümuri-daxiliyyə [daxili işlərinin] idarəesində Mütteqiqlər heç müdaxilə etməyəcəklər. O, ancəz Rusiya əhali[si]nın ümüründür [qidir].

Osmani və alman ittişasətçilərinin [əsas] işi iştişasat üçün gəldik. Biz bu suradə asayış və saadəti-ümumi təmin etmək niyyətindəyik]. Bütün avqam və ahali[ye] tərəfimizdən müvəsət kamış [tam bir bərabərlik] veriləcəkdir.

Mütveqqətan [mütveqqəti] olaraq mahallı [yerli] və belədiyyə mamurluşləri tərəfimizdən təyin olunacaqdır və nizam və qanunun təminin[nə] bilmək [xüsusi] diqqət edəcəyiz. Bu ehtiyatçın ifası [ehtiyatçının] öndənmiş üçün əhaliin hər sinfinə müraciət [edəcəyim] və hər əsərin kəndi ümumi-səxsiyyəsinə [şəxsi işlərinə] davam etməsinə em edirəm.

Ümumi ittişasətçilər [məmələtlər] mümkin olduğu qədər xəfif tutulacaqdır. Ümuri-ticariyyə [ticarət rəsədi] təşviq [ediləcək] və hər cins müvənət [yardım] vəzifələrini tərəfimizdən veriləcəkdir.

Umum namusu əşəsində [şəxslərin] müvənəti [komay] ilə, dərhəde eleydiğim [öhdədən] güzərlərini vəzifələrin icrasını nümid edirəm.

Atidək [əsas] olzam tədbirlər həman icraya qoyulacaqdır:

Əvvələ, şəhərdə bulunan ümum əşəs orduımız idarəsi tərəfimdən həmaya olunub, kəndlərində bulunan tüfəng və revolvelər təyin olunacaq mərkəzlərə və [təyin olunacaq] vaxtda təslim olunacaqdır [təhlif veriləcəkdir].

Sənəyin [iñicisi], Osmanlı əsəkiri [əsgərləri] çıxıqdan sonra, əhali tərəfindən idarəməz təslim olunacaq. Osmanlı və alman təbəələri – su iş üçün hədaya [hədiyyələr] veriləcəkdir.

Sələsan [iñicisi], idarəy-örfiyə [fövqələdən vəziyyət] elan olunacaqdır, mülki hökumət asayış-ümumi ümuri-təmin [ümumi asayış təminin işinə] məsuliyyətini dərhəda edincəyə [öz öhdəsine] götürüncəyə] qəder.

*Simali İran komandanı
Fəriq general [general-major]
Tomson*

**TÜRKİYƏ İLƏ MÜTARİKƏ ŞƏRAİTİ
[TÜRKİYƏ İLƏ ATƏŞKƏSİN ŞƏRTLƏRİ]**

Türkiyə ilə əqəd edilen [imzalanın] mütarikə şəraiti təşrini-əvvəlin [oktyabrın] 31-indən saat 12-dən qanun gücü alır:

1) Dardanel, Bosfor boğazlarının qılıb, Qara dənizə azad buraxılıb. Bosfor tabayaları [iñehkamları] Mütteqiqlər tərəfindən zəbt edilir.

2) Türkiyə sularında olan torpedo, mina və qeyrilerin göstərməsiylə, lazım olduğu təqđirdə bunların sulardan yığışdırılması üçün müvənət verilmesi [kömək edilmesi].

3) Qara dənizdə olan minalar haqqında hər cür məlumat verilmesi.

4) Mütteqiq hərbi əsirler və Türkiyəyə cəm edilmiş ermənilər İstanbul yığılıb, Mütteqiqlər təslim edilməlidir.

5) Sarhərdə nəzarət edib, daxili asayış mühafizə edən əsgərlərindən başqa Türk Ordusundan təzkiyə tərkis edilməsi. Sarxanıcaq asərərlər qədər və onları duracaqları yerlər Turkeya ilə müzakirətindən sonra müyyən ediləcəkdir.

6) Türkiyə sularında ya Türkiye tərəfindən zəbt edilən sular-daki həm gamırlar göstəriləcək. Türkiyə limanlarında cəm edilib təslim olmalar. Ancəz polisiya və başqa bir ehtiyatçın üçün Türkiyə sularında xırda gamılər qalacaqdır.

7) Mütteqiqlər bir təhlükədən təhdid edildikləri zaman hər cür səvəkləyəcək məntəqələri [hərbi] baxımdan stratejik məntəqələri zəbt etmək haqqına malikdirlər.

8) Hal-hazırda Türkiyə tərəfindən zəbt edilən limanlar istifadə üçün azad buraxılır. [Düşmənlərin] limanlarından nəfərdən olması [isti-fadə etməsi] rədd edilir. Eyni şərait ticarət və tərkisi-əsər [əsgərlərin tərkisi] müsəbatılı Türk sularında olan Türkiyə ticarət gamırlarına də qədər.

9) Gamırlar təmirini yüngüləşdirmək üçün bütün Türkiyə limanları ilə cəbbəxanasından istifadə edilir.

10) Mütteqiqlər Tavr tunellərini zəbt edirlər.

11) Türkiyə əsgərlərinin təzkiyə tərkisi İranın şimal-qərbindən mühərribədan avval [ki] sarhəd aparlamları üçün amr verilmişdir. Bu əmər əməl edilməlidir. Zaqqafqaziyən bir hissəsinə təxliyə etmək əmri Türkiyə əsgərlərinin verilmişdir. Mütteqiqlər məhəllələrdə [yerində] masəlayə, aṣna [bələd] oldugundan sonra hərhangi talab ətərlər, galan hissələr da Zaqqafqaziyən təxliyə edəcəklər.

12) Türkiyə Hökumətinin maksus təsliz və təli telegraf xəttindən başqa, qalanları Mütteqiqlərin kontrolü altında olacaqlarıdır.

13) Bahrıyyə [donanma], hərbçiyə və ticarət ehtiyatçı üçün lazım olan malların tələf edilməsi qədərdir.

14) Məmləkat ehtiyatçı təmin edildikdən sonra, Türkiyədən kömür, yanacaq və bahrıyyə ehtiyatçı üçün lazım gələn şəyələrin alınmasına imtiyaz verilir.

15) [Mütteqiqlər] damıryollarla kontrol qoymaqdan ötrü hal-hazırda tərkilər tərəfindən zəbt edilən Zaqqafqaziyə damıryolları daxil edilmək, bütün damıryol xətlərindən sarbət bir surətdə istifadə edəcəklər. Əhali ehtiyatçı üçün lazımi surətdə diqqət veriləcəkdir. Bu maddələr Batumun Mütteqiqlər tərəfindən zəbt edilməsi əleyhina etiraz etməyəcəklər.

16) Suriya, Hicaz, Yaman və Beynənnahreynədən olan qarnizonlar, beşinci maddədə göstərilədiyi kimi, qanun və asayış gözləməkən təxliyə edəcəklər. Əhali ehtiyatçı üçün lazımi qədər əsgərlərindən başqa məzkr [adi çikılın] ixtiranın icadı üçün müzikirətənmişdir.

17) Trabulda və Kirenaika olan türk əsgərləri yaxında olan italyan qarnizonuna taslim edilir. Türkiyə Hökuməti təslim həqiqinədən verilən əmər əməl etməyən zabitlərə azuqə verilməyəcəyini öhdəsinə almışdır.

18) Bütün alman və Avstriya maryakları [dənizçiləri] və başqa adamlar bir gün müddətində Türkiyəndən çıxarılmılmalıdır. Uzaq yerlərdə olan adamlar bu müddətindən sonra da olsa, təzkiyə Türkiyədən getməlidirlər.

19) Silah və mühümət [ləvazimat] təqsimindən [paylanmasından] ötrü, həmçinin naqliyyat vasili [vəsitələri] haqqında verilən əmərlər lazımlılığı zaman ifası 5-inçi maddəyə müvafiq olmalıdır.

20) Mütteqiqlərin manəfəti gözləməkdan ötrü onların nümayəndəsi Türkiyə Ərzaq naziri yanında olacaqdır. Məzəkur [tam bir üzlaşma] hasil etdiğindən sonra, Osmanlı Hökuməti də tətili mührəbi qədilə [ataşəs imzalamalıqla] rızasını bayan etmişdir.

21) Əsirələr Mütteqiqlərin ittişasında qalacaqlar. Mülli əsirələr azad edilmələri haqqında ediləcək istidaları [xahişlərə] asağıacentər tərəfindən baxılaqdır.

22) Türkiyə Hökuməti, Mərkəzi dövlətlərlə hər bir əlaqəsini kəs-məsələ verir.

23) Mütteqiqlərin altı erməni vilayətlərindən, oradalarla iqtisadi təmən etməksiz evlərinə övdət etməyəcəklər [qayıtmayacaqlar]. Qafqaziyadıq ittişasat olan [həl-hazırda] davam etməkdədir. Qət'ən [qəti suradə] düşmənlərimiz tərəfindən [n] mövcüb olan [düşmənlərimizdən] sabab olduğunu iştişasat Bakı cəbhəsində təskin etmək [sakitlaşdırmaq] vəzifəsinə em edəcəyim.

24) Mütteqiqlərlər Türkiyə Hökuməti arasında 1918 sənəti oktyabrın 31-indən [31 təşrini-əvvəl] saat 11-dən düşmənənən hərəkat qət edilir [kasilir].

**ALMANIYA İLƏ MÜTARİKƏ ŞƏRAİTİ
[ALMANIYA İLƏ ATƏŞKƏSİN ŞƏRTLƏRİ]**

Qəzetimizin keçən nömrələrində Almaniya ilə əqəd edilən [imzalanın] mütarikə şəraitiin bazı parçalarını dərəcə etmişdir. Bu dəfa məzkr [adi çikılın] şəraitinə təslimli xəber veririk. Məlum olduğu üzrə, mütarikə təsdiq həsiyyətindən sonra təqdimatlıdır. Mütteqiqlərlər Türkiyə Hökuməti arasında 1918 sənəti oktyabrın 31-indən saat 11-dən düşmənənən hərəkat qət edilir [kasilir].

Birinci şərait:

Almanlar tərəfindən zəbt edilən Belçika, Fransa, Elzas-Loren və Lüksemburq yerləri təxliyə edilməlidirlər. Bu yerlərin almanın tərəfindən aparılan əhaliyə öz vətənlərinə qaytarılmalıdır.

5 min top, 30 min pulemyot, 3 min mina buraxan [minomot] və 2 min aeroplən təslim edilməlidir. Reyn nəhrinin sağ sahilindən alman ordusunun bülkülüy [tamamilə] təmizlənilər. Bu təxliyə Reyn nəhrinin Mayns, Koblenz və Kölnində olan keçidlər körpüleri saxlayıvər. Məlum olduğu üzrə, mütərəkkis [adi çikılın] nəhrin sağ sahilində 30 kilometrə masafadə 6 məntəqədə durub, səvəkinqçey [stratejik] məntəqələrənən Mütteqiqlər dövlət əsərərlərindən ifa etdiriləcəkdir. Mütteqiqlərlər 5 min paravoz, 150 min qəvaq və 5 min yüksək avtomobil təslim edilir.

Elsas-Lorenəndən başqa Reyn, ayalatlarında saxlanan asgar Almaniya hesabına saxlanacaqdır. Bütün hərbi əsirələrin təzkiyə qaytarılmalıdır.

Şəhərətərəfli:

Alman qoşunları Rusiya, Rəmuniya və Türkiyə xətti-hüdudunda [şəhərətərəfli] mənəvətərəfli tərəfimizdən qazanıb. Bu yerlərin almanın tərəfindən aparan əhaliyə öz vətənlərinə qaytarılmalıdır.

5 min top, 30 min pulemyot, 3 min mina buraxan [minomot] və 2 min aeroplən təslim edilməlidir. Reyn nəhrinin sağ sahilindən alman ordusunun bülkülüy [tamamilə] təmizlənilər. Bu təxliyə Reyn nəhrinin Mayns, Koblenz və Kölnində olan keçidlər körpüleri saxlayıvər. Məlum olduğu üzrə, mütərəkkis [adi çikılın] nəhrin sağ sahilində 30 kilometrə masafadə 6 məntəqədə durub, səvəkinqçey [stratejik] məntəqələrənən Mütteqiqlər dövlət əsərərlərindən ifa etdiriləcəkdir. Mütteqiqlərlər 5 min paravoz, 150 min qəvaq və 5 min yüksək avtomobil təslim edilir.

Elsas-Lorenəndən başqa Reyn, ayalatlarında saxlanan asgar Almaniya hesabına saxlanacaqdır. Bütün hərbi əsirələrin təzkiyə qaytarılmalıdır.

Şəhərətərəfli:

Alman qoşunları Rusiya, Rəmuniya və Türkiyə xətti-hüdudunda [şəhərətərəfli] mənəvətərəfli tərəfimizdən qazanıb. Bu yerlərin almanın tərəfindən aparan əhaliyə öz vətənlərinə qaytarılmalıdır.

5 min top, 30 min pulemyot, 3 min mina buraxan [minomot] və 2 min aeroplən təslim edilməlidir. Reyn nəhrinin sağ sahilindən alman ordusunun bülkülüy [tamamilə] təmizlənilər. Bu təxliyə Reyn nəhrinin Mayns, Koblenz və Kölnində olan keçidlər körpüleri saxlayıvər. Məlum olduğu üzrə, mütərəkkis [adi çikılın] nəhrin sağ sahilində 30 kilometrə masafadə 6 məntəqədə durub, səvəkinqçey [stratejik] məntəqələrənən Mütteqiqlər dövlət əsərərlərindən ifa etdiriləcəkdir. Mütteqiqlərlər 5 min paravoz, 150 min qəvaq və 5 min yüksək avtomobil təslim edilir.

Elsas-Lorenəndən başqa Reyn, ayalatlarında saxlanan asgar Almaniya hesabına saxlanacaqdır. Bütün hərbi əsirələrin təzkiyə qaytarılmalıdır.</p



İŞİMİZ, GÜZƏRANIMIZ

Sumqayıt Kimya Sənaye Parkının daha iki rezidenti məhsul ixracına başlayıb

İqtisadi Zonaların İnkışafı Agentliyinin (İZİ) idarəciliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri "Azərsulfat" MMC və "Glassica" QSC tərəfindən istehsal olunan məhsulların ixracına başlanılıb.

Sənaye Parkının 1,5 hektar orasında inşa edilmiş "Azərsulfat" MMC-də kontakt üslub ilə 93 və 98 faizli sulfat turşusu istehsal edilir. Müəssisənin illik istehsal güclü 20 min tondur ki, bunun 10 min tonunun daxili bazarla satışı, 10 min tonunun iso ixrac edildiyi planlaşdırılır. Hazırda Gürcüstana sulfat turşusu məhsulunun ixrac edildiyi dair müqavilə imzalanıb, yaxın günlərdə bu ölkəyə məhsul göndərilməsi planlaşdırılır. İnvestisiya həcmi 10 milyon manatdan çox olan müəssisəsədə 42 nəfər daimi işlə tomin edilib. Müəssisə fəaliyyəti başlayandan indiyədək daxili bazarla 1600 tondan çox məhsul satıb.

Ümumi investisiya deyəri 20 milyon manatdan çox olan "Glassica" QSC-nin illik istehsal güclü 90 milyon edəd müxtəlif çeşidli rongli şəra tarası məhsullarıdır. Müəssisə fəaliyyəti başlayandan 2 xarici və 5 yerli şirkətlə məhsul satışına dair müqavilə imzalanıb. "Glassica" QSC tərəfindən ilk dəfə olaraq xarici ölkələr - Ruminiya və Moldovaya 250 min edəddən çox butulkə ixrac edilib.

"Glassica" QSC hazırda Azərbaycanda şübhə qaba olan təlobat 30-40 faizini ötürür. Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının orasında dahi bir müəssisənin inşası planlaşdırılır. Bu müəssisənin istifadəyə verilməsi ilə ölkəmizdə butulkaya olan təlobat tam ödeniləcək. Hazırda müəssisəsədə 140 nəfər daimi işlə tomin edilib. Müəssisə fəaliyyəti başlayandan bugündək 3 milyon edəddən çox şübhə qab istehsal edilib.

Dekabrda bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik olmayıb

Mərkəzi Bank xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55,4 faiz (10 milyon 855,1 milyon manat) olub.

Ümumiylidə öten il bankların kredit portfeli 17,6 faiz və ya 2 milyard 935,2 milyon manat artıb. Cəmi kredit portfelinde (BOKT-lor) və kredit ittihaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ilin svəlinə nəzərən 1,3 faiz bond azalaraq 2,9 faizə düşüb. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təskil edir (cəmi öhdəliklərin 81,5 faizi və ya 33 milyard 762,6 milyon manat). Depozit portfeli dekabr ayında 2,7 faiz (901,7 milyon manat) artıb. Depozit portfelinin 66 faizi hüquqi, 34 faizi fiziki şəxslərin depozitləri (əmanat portfeli) olub.

Hesabat ayında bankların əmanat portfeli (sahibkarlıqla möşğül olan fiziki şəxslər istisna olmaqla) 1,3 faiz (143,1 milyon manat) artıraq 11,483 milyon manatı atıb. Əmanat portfelinin 54 faizi (6 milyard 204,1 milyon manat) müddəti əmanatlırdan ibarətdir. Hüquqi şəxslərin tələbi depozitləri 19 milyard 701,8 milyon manat olmaqla (ay orzindo artım 3,4 faiz və ya 650,8 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (22 milyard 279,6 milyon manat) 88,4 faizini təskil edib.



Övvəlcədən qeyd edək ki, XX əsr dönyanın inkişaf tarixində müstəsna əhəmiyyət daşıyan bir yüzillik oldu. Bu əsrənə elm və texnika sahəsində mühiüm kaşflar edildi və insanların onların imkanlarından yararlanaraq həyat və sosial şəraitlərini yüksək səviyyəyə qatıldırlar. Hətta bir çox qorxulu, ölümsəcən xəstəliyin çarəsi tapılaraq insan ömrünün uzadılması da həmin əsrənə baş verdi.

Böşəriyyətin bugünkü inkişafı, insanların yaşam tərzinin yaxşılaşması, mədoni və sosial həyatının yüksək səviyyəyə çatmasına məhz ötən əsrin payı çoxdur. Dünənada müxtəlif din, mədəniyyət və idarəetmə sistemlərinə malik xalqların da sərətli integrasiyası keçən əsrin yaradığı imkanları davamıdır. Ancaq necah deyərlər, belə işlərin də "düşər-düşməz" olur. Bunu koronavirusun yayılmasında da görür. Çində baş qaldıran virus iki-üç

aydan sonra bütün dünyani çənginə aldı.

Məsol olandır ki, inkişaf dünyada yeni bir yarışmanın başlanmasına dəsob oldu. Daha çox məhsul istehsal edib, daha çox qazanc götürmek hərilişli sonda ətraf mühitimizə güñ bu gün de elə bir ziyan vurur ki, bütün canlıları yaşamasına töhfələk yaranıb. İndi insan özü ilə ətraf mühito vurduğu ziyanın nəticələrini aradan qaldırmak üçün mübarizə aparmağa məcbur olub.

Azərbaycan da dünyada "yaşıl enerji"nin istehsalına önmə verən

DSK öten ilin makroiqtisadi göstəricilərini açıqlayıb

Əsas sahələr üzrə nəticələr müsbətdir

Dövlət Statistika Komitəsi (DSK) öten ilin makroiqtisadi göstəricilərini açıqlayıb. Nəticələrdən çıxış edərək deyə bilərik ki, Azərbaycan 2022-ci il üçün proqnozlaşdırıldığı hədəflərin əksəriyyətinə çatmışdır.

Hesabata görə, öten il ölkə üzrə 133,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı inkişaf yətiri neft-qaz sektorunda 9,1 faiz artmış, neft-qaz sektorunda 2,7 faiz azalmışdır.

DSK bildirir ki, hesabat dövründə ÜDM-nin 51,1 faizi sənaye, 8,2 faizi təcart və nəqliyyat vasitələrinin təmiri, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizi kond və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 4,8 faizi tikinti, 1,6 faizi turistlərin yerləşdirilməsi və icitişmə iəş, 1,4 faizi informasiya və rabitə, 14,7 faizi digər sahələrde istehsal olunmuşdur.

Məhsulə və idaxa xalis vergilər ÜDM-nin 7,4 faizini təsik etmişdir. Əhalinin hər nəfərinə iso 13 min 292,2 manat əlavə dəyər düşməsdür.

İl orzindo ölkə üzrə 86 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumiylidə bədörvər məhsul istehsalı sonayenin qeyri neft-qaz sektorunda 7,1 faiz artmışdır. Sənaye məhsullarının 75,4 faizi mədənçixarxa, 20,6 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bələşdürülməsi və tozchizati, 0,6 faizi və tozchizati, tullantıların tomizlənməsi və emal sektorlarında istehsal edilmişdir. Mədənçixarxa sektoruna üzrə emtəsəlik neft hasilatı 5,6 faiz azalmış, əmtəsəlik qaz hasilatı iso 7,3 faiz artmışdır.

Emal sektorunda iso digər nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, dor və dor məmələtlərinin, ayaqqabıların istehsalı 93,9, avtomobil, qoşqu və yarımqoşuların istehsalı 68, maşın və avadanlıqların istehsalı 58,8, geyim istehsalı 46,2, poliqrafiya məhsullarının istehsalı 42,2, elektrik avadanlıqlarının istehsalı 25,6, həzir metal məmələtlərinin istehsalı 17,7, kağız və karton istehsalı 16,2, metallurgiya sənayesi məhsullarının istehsalı 15,6, ağacın emali və ağaçdan məmələtlərin istehsalı 13,4, tikinti materiallarının istehsalı 12,6, qida məhsulları istehsalı 7,7, re-



zin və plastik kütlə məmələtlərinin istehsalı 7,3, kompüter, elektron və optik məhsulların istehsalı 5,7, kimya sonayesi məhsullarının istehsalı 4,9, toxuculuq sənayesi məhsulları istehsalı 1,3 faiz artmışdır.

Artım həmçinin qaz və buxar istehsalı, bələşdürülməsi və tozchizati, eləcə də su tozchizati, tullantıların tomizlənməsi və emal sektorlarında qeyd edilmişdir - müvafiq olaraq 2,3 və 8,4 faiz.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat vəsait yönəldilmişdir. Bu, 2021-ci iləkəndən 5,5 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 58,1 faizi məhsul istehsalı və 36,9 faizi xidmət obyektlərinin, 5 faizi yaşayış evlərinin tikintisine sərf edilmişdir. 80,6 faizi daxili şəxslər və sənaye sektorlarında istehsal edilmişdir. Mədənçixarxa sektoruna üzrə emtəsəlik neft hasilatı 5,6 faiz azalmış, əmtəsəlik qaz hasilatı iso 7,3 faiz artmışdır.

İl orzindo əsas kapitala həmçinin 3 milyard 553,4 milyon manat xarici kapital yaratılmışdır. Həmin vəsaitin 94,1 faizi Birleşmiş Krallıq, ABŞ, İsviçre, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa investorlarına məxsus olmuşdur. Məzdiyi qaz hasilatı 5,6 faiz azalmış, əmtəsəlik qaz hasilatı 7,3 faiz artmışdır.

Məzdiyi qaz hasilatı 5,6 faiz azalmış, əmtəsəlik qaz hasilatı 7,3 faiz artmışdır. Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına görə, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda yanvar-noyabr ayları üzrə bu

göstərici 2021-ci ilin eyni dövründən nisbatan 14,6 faiz artaraq 829,9 manat olmuşdur. Əhalinin ümumi gölləri iso il orzində 20,5 faiz artaraq 68,9 milyard manata çatmışdır.

DSK-nin hesabında o da bildirilir ki, keçmiş il parəkəndə ticarət şəbəkəsindən əhaliyə 52 milyard 171 milyon manatlıq məhsul satılmış, 9 milyard 253,4 milyon manatlıq ənənəvi xidmətlər göstərilmişdir. 2021-ci ilə ilə müqaviləsədən sonra 2,3 və 8,4 faiz.

Açıqlanan rəqəmlər görə, 2022-ci ilde ölkənin informasiya və rabitə məhsulları tərəfindən ümumiylidə 2 milyard 742,8 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 13,9 faizindən əhaliyə təsikdə etmişdir. İl orzindo xidmətlərin həmçinin 14,8 faiz artmışdır. Əldə edilmiş göllərlərin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşməşdir. Nəqliyyat sektorunda da göstəriçilər müsbət: öten il ölkə üzrə 218,7 milyon ton yük, 1,6 milyard nəfərdən çox sənənin daşınmışdır ki, bu da 2021-ci ilin eyni dövründən nisbatan yüksək dərəcədən artıb. 12,8 sənənin daşınması üzrə 33,5 faiz çoxdur.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

Ənənəvi xidmətlərin 14,8 faiz artmışdır.

İndi iso istehsal qiyomətləri barədə:

2022-ci ildə əsas kapitala müxtəlif xidmətlər göstəriçilər 13,9, o cümlədən ərəzinqəmətli qaz hasilatı 5,6 faiz artmışdır.

